

**Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalının Əsasnaməsi**

**Məqsəd və vəzifələr**

- “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq;
- məktəbliləri sağlam həyat tərzinə cəlb etmək;
- istedadlı şahmatçıları aşkar etmək;
- məktəblilər arasında şahmat idman növünü və Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasını təbliğ etmək;
- şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirmək;
- şahmatçıların təsnifat dərəcələrini artırmaq.

**Yarışın keçirilməsinə rəhbərlik**

Yarışın təşkili və keçirilməsinə ümumi rəhbərlik “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən həyata keçirilir.

Yarışın bilavasitə keçirilməsi isə “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müəyyən olunmuş hakimlər heyətinə həvalə olunur.

**Keçirilmə vaxtı və yeri**

Yarışın I mərhələsi mart - aprel aylarında rayon və şəhərlərdə, final yarışları 25 aprel – 02 may 2016-cı il tarixində Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçiriləcəkdir.

**İştirakçılar və yarışın keçirilmə qaydaları**

Yarış şəxsi və komanda xarakteri daşıyır. İştirakçı komandaların tərkibi II-IV siniflər üzrə 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olmalıdır.

Yarış iki mərhələdə keçirilir:

I mərhələ - rayon (şəhər) üzrə ümumi təhsil müəssisələri, eləcə də “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəbləri arasında keçirilir. Rayon (şəhər) üzrə qalib şagirdlərdən ibarət yığma komanda müəyyən olunur və finalda iştirak etmək hüququ qazanır.

II mərhələ - final yarışı İsveçrə sistemi ilə 9 turdan ibarət olmaqla keçirilir. Hər bir oyunçuya oyunun sonunadək 60 dəqiqə nəzarət vaxtı verilir. II mərhələ üzrə yarışlar Bakı şəhərində keçiriləcəkdir.

Festivalın püşkatma proqramı “Swiss Manager”, yarışların gedişatı və yekun nəticələri Chess-results.com beynəlxalq şahmat internet portalında yerləşdiriləcəkdir.

**Yarışın proqramı**

25 aprel, gəlmə günü

26 aprel - iştirakçıların qeydiyyatı, yarışın açılışı, I tur

27 aprel - II və III tur

28 aprel - IV tur

29 aprel-V tur

30 aprel-VI tur

01 may- VII tur

02 may-VIII və IX tur, yarışın bağlanması

### **Sifariş**

Yarışda iştirak etmək üçün sifariş (forma əlavə olunur) yarışın başlanmasına 5 gün qalanadək “Təhsil” Respublika İdman Mərkəzinə (ünvanı: Bakı şəhəri, Heydər Əliyev prospekti, 58; tel: 012-567-72-82) təqdim olunmalı və ya elektron poçt ünvanına (tehsil-rim@mk.edu.az) göndərməlidir. Sifarişdə şagirdin soyadı, adı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif və TİMS kodu göstərməli, həkimin müvafiq qeydi olmalıdır. Sifariş məktəb direktoru və rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müdiri tərəfindən təsdiq olunmalıdır.

### **Qaliblərin müəyyənəşdirilməsi**

Yarışda qaliblər arasında iki və ya daha çox şahmatçı bərabər xal toplayarsa, qaliblər aşağıda göstərilən meyarlar əsasında müəyyən olunur:

- Buxholts əmsalına görə;
- artan yekun əmsala görə (qısaltılmış Buxholts əmsalına görə);
- qələbələrin sayına görə.

Komandanın ümumi xalı, hər bir komanda üzvünün (6 nəfər) topladığı xalların cəmindən ibarət olacaqdır.

### **Mükafatlandırma**

Yarışda qalib komandalar və II, III və IV siniflər üzrə oğlanlar və qızlar arasında I, II və III yerləri tutmuş şahmatçılar diplom və hədiyyələrlə, komandalar kubokla, fəal iştirakçılar isə diplomla mükafatlandırılacaq.

### **Maliyyələşdirmə**

Şəhər və rayonlardan ezam olunmuş komandaların bütün ezamiyyə xərcləri rayon (şəhər) təhsil şöbələri (idarələri) tərəfindən ödənilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında keçiriləcək respublika şahmat festivalında iştirak etmək üçün

### SİFARİŞ VƏRƏQƏSİ

Rayonun (şəhərin) adı

1 Məşqçi və 6 nəfər (3 oğlan, 3 qız oyunçu olmaqla) sifariş edilə bilər.

<p>FOTO 3x4</p> <p><b>Möhür</b></p>	<p>1.Məşqçi A.S.A., _____</p> <p>_____</p> <p>Təvəllüd _____</p> <p>Şəxsiyyət vəsiqənin nömrəsi _____</p>	<p>FOTO 3x4</p> <p><b>Möhür</b></p>	<p>2.Şahmatçı A.S.A., _____</p> <p>_____</p> <p>Məktəb _____</p> <p>Sınıf _____</p> <p>Təvəllüd _____</p> <p>TİMS kod _____</p>
<p>FOTO 3x4</p> <p><b>Möhür</b></p>	<p>3.Şahmatçı A.S.A., _____</p> <p>_____</p> <p>Məktəb _____</p> <p>Sınıf _____</p> <p>Təvəllüd _____</p> <p>TİMS kod _____</p>	<p>FOTO 3x4</p> <p><b>Möhür</b></p>	<p>4.Şahmatçı A.S.A., _____</p> <p>_____</p> <p>Məktəb _____</p> <p>Sınıf _____</p> <p>Təvəllüd _____</p> <p>TİMS kod _____</p>

--	--	--	--

FOTO 3x4 <b>Möhür</b>	5.Şahmatçı A.S.A., _____ _____ Məktəb _____ Sinif _____ Təvəllüd _____ TİMS kod _____	FOTO 3x4 <b>Möhür</b>	6.Şahmatçı A.S.A., _____ _____ Məktəb _____ Sinif _____ Təvəllüd _____ TİMS kod _____
	FOTO 3x4 <b>Möhür</b>		7.Şahmatçı A.S.A., _____ _____ Məktəb _____ Sinif _____ Təvəllüd _____ TİMS kod _____

*Qeyd: Hər şəkil üzərinə mütləq məktəb möhürü vurulmalıdır, əks halda oyunçu qeydə alınmayacaq.*

Tarix: \_\_\_\_\_

Təhsil şöbəsinin müdiri \_\_\_\_\_ İmza \_\_\_\_\_

Direktor \_\_\_\_\_ İmza \_\_\_\_\_

Hekim \_\_\_\_\_ İmza \_\_\_\_\_